

Təbiət hadisəsi "Gəyən əfsanəsi"ndə

Əli Rza Xələflinin "Gəyən əfsanəsi" poemalar kitabına ön söz avəzi



**Qulu MƏHƏRRƏMLİ,
professor**

Şose yol Horadizdən burulub Füzuli və Cəbrayıl tərəfə istiqamət alanda Araz çayının sağı-solu daha aydın görünməyə başlayır. Qarşında qeyri-adi bir mənzərə açılır: bir tərəfdə dağ silsiləsi, digər tərəfdə geniş vadini xatırladan əkin-biçin sahələri göz oxşayır. Zəngilan və Qubadlıya aparan bu magistral bir azdan sonra dəmir yola yaxınlaşaraq Araz çayı boyunca uzanıb gedir. Bu yollar Xudafərin körpüsü və Diridağın yanından keçəndə insan onu qanadlarına alan duyğuların körkənləndiyini, içindəki Cənub həsrətinin bütün vücudunu bürüdüyüni hiss etməyə bilmir.

Bu magistral, tarixən Bakı-Zəngəzur, Bakı-Naxçıvan yolu adlanıb. Yolun Cəbrayıl ərazisindən keçib Zəngilana çathaçat hissəsində Gəyən düzü adlanan məşhur bir çöllük var. Şeirlərə, bayatlara, nəğmələrə mövzü olan Gəyən düzü. Hələ neçə il əvvəl Əli Rza Xələflinin "Meyar" (2008) kitabında ustاد Qurbanıya həsr olunmuş publisistik yazısında bu düzənlisinə adına bağlı bir bayatıda rast gələndə yaddaşında çox şeylər təzələnməyə başlamışdı:

*Arazın o yan tayı,
Dirinin Gəyən tayı,
Daşı qurbətə salar,
Öküzün əyən tayı.*

Əlbəttə, məndə dərhal belə bir təəssürat yarandı ki, Əli Rza bəy bu bayatını müəllif təəssüratı ilə qələmə alıb. Müəllifin qeydlərindən də belə məlum olur ki, Qurbanı bu bayatını qurbətə olanda, yəni Diri dağlarından, Diri kəndindən uzaq düşəndə car eleyib. İndiki coğrafi dillə desək, ustad aşiq bu niskilli bayatını Arazın o tayında çağırıb. Demək, Qurbanı Arazın o tərəfində olanda, bu tay üçün "o yan tayı" deyib. Çox düşündürücüdür. Zənnimcə, Qurbanını öyrənmək üçün elə bu bayatının özü kifayət qədər maraqlı mənbədir. Ə.Xələflinin yaradıcılığında oxucunu tarixə çəkən, bir çox hallarda tarixi sirlərin açımasına istiqamət verən belə maraqlı və işqli təəssüratlar, qeydlər çoxdur.

Ə.Xələfli çox məhsuldar sənətkardır, onun qələmin-dən çıxmış xeyli sayda kitab var. Elə ötən il nəşr olunmuş kitablarının adlarını sadalamaq bəs edir ki, onun hansı gərginliklə, hansı yaradıcılıq ehtirası və enerjisilə yazması haqqında təsəvvürümüz olsun: "Şərhin poetik notları" ədəbi-publisistik düşüncələr, "Nəsrin güzgüsündə" ədəbi-tonqidi qeydlər, "Dönməzlik yolu" poemalar silsiləsi, "Dağlarda duman qaldı" poemalar... kimi kitabları, şübhəsiz, gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olan söz adəminin, ömrünün müdriklik çəğini yaşayan sənətkarın zehni əməyinin bəhrəsidir.

Bu il qələmə aldığı "Bir bülbülün türküsü" və "Türkiyənin zəlzələ ağrılıarı" poemaları, "Yazıcıının vətan dağı" iki cilddə ədəbi-tonqidi əsəri... göstərir ki, 70 yaşından qapısını döyməkdə olan sənətkar coşqun ilhamla yazıb-yaratmaqdə davam edir. Mən Əli Rza Xələfli-

nin nəşrə hazırlanın "Gəyən əfsanəsi" poemalar kitabı-nı vərəqləyirəm. Kitabda müəllifin üç əsəri yer alıb. "Gəyəndən əsən yellər" (xatirə-məsnəvi), "Gəl gedək yurda sari" (bayati-poema), "Ağır xan və Şəkər xatun" (əfsanə-poema) kimi əsərləri düşüncənin epik genişliyini təqdim etsə də, hər üç əsər boyu biz müəllifin tez-tez közərən lirik ovqatını da müşahidə edirik.

Əvvəlcə, kitabın adı haqqında "Gəyən əfsanəsi"... görəsən, niyə "Gəyən əfsanəsi"?! Bunu kitabı diqqətlə oxuyan hər kəs əsərdən aldığı məlumatla çox asanlıqla başa düşə bilər. Poemalardan birində ("Ağır xan və Şəkər xatun") müəllif göstərir ki, "Şəkər xatun" adlanan bulağın yanından keçəndə Zülfü nənəsi ona bir uzaq keçmişin rəvayətini danışır. Həmin əhvalat bəlkə də hansı tarixi hadisədən qaynaqlanır. Ancaq əsərlər boyu dildə-ağızda dolaşaraq zəmanəmizə bir əfsanə şəklində gəlib çatıb.

Həmin əfsanəyə görə, yadellilər Arazi keçib Qarabağ dağlarına hücum çəkirlər. Bu dağların qəhrəman oğulları ilə düşmən ordusunda Gəyən düzündə qanlı döyüşbaş verir. Qoşuna qəhrəman Ağır xan başçılıq edir. Onun sevgilisi Şəkər xatun da bu savaşdan kənardə qalmır. Bu ölüm-dirim savaşında düşmən basılır, ancaq son anda namərdən yağının oxu Şəkər xatuna dəyir. Ağır xan böyük kədər içərisində öz sevgilisinin cəsədini yurda getirir. Onu burada dəfn edir, üstündə Çınar ağacı əkir. Əfsanəyə görə, Ağır xanın göz yaşlarından həmin Çınarın altından bir bulaq qaynayır. İnsanlar həmin bulağı Şəkər xatun bulağı adlandırır. Ətəyindən bulağın qaynadığı dağa isə Ağır xan dağı adı verir-lər.

Müəllif bu əfsanəni uşaq yaşlarında eşidib. 60 ildən çox müddət ərzində bu əfsanə onun ruhunda və yaddaşında yaşayır. Özü ilə birgə böyük. Nəhayət, Qarabağın işğaldan azad edildikdən sonra həsrət, ayrılıq motivləri onun yaddaşındakı bu qəmli əfsanəni də yenidən cana götərir. Beləliklə, müəllifin "Ağır xan və Şəkər xatun" əfsanəsi (poema) yaranır. Doğrudur, bu əsər kitabda sira etibarilə üçüncüdür. Ancaq bu barədə mən birinci olaraq söz açdım. Çünkü bu əfsanə-poemada əsas məkan Gəyən düzüdür. Əgər belə demək mümkünsə, bu kitabın əsas obrazlarından biri elə Gəyəndir. Yeri gəlmışkən, bu əfsanə-poema bir çox cəhətlərinə görə məktəblərdə də tədris oluna, öyrənilə bilər. Sözüm bunda deyil. Qayıdırram Gəyən obrazına. Gəyən çölü bizim yolumuzun da üstündədir. Hər dəfə Gəyən çölünü keçəndə nədənse yaddaşında Atilla zamanının yürüşləri canlanır. Mənə elə gəlir ki, boz yovşan dənizi ilə örtülü Gəyən canlı tarixdir və o bize özünün şahidi olduğu qəhrəmanlıq tarixində nələrisə danışır.

Müəllifin "Gəyəndən əsən yellər" poemasında çöllün əzəməti, bu yerin insanların elə çöllün ruhuna uyğun təbiət genişliyi sözün həqiqi mənasında ilhamla vəsf olunub. Əsərin məzmunundan müəllifin belə bir arzusu da duyulur; Gəyən böyük Gəyən şəhərini gözləyir. Bu yerlərin doğma sahiblərini gözləyir. Əsərdən hiss olunur ki, müəllif gəncliyində Gəyənde məşhur olan Şahvəlli kəndində az da olsa yaşayıb. Daha doğrusu, təyinatla göndərildiyi Şahvəlli kənd məktəbində müəyyən müddət də olsa, çalışıb, müəllimlik edib. Əsərin təbii alınmasının, poetik boyaların canlı çıxmاسının bir səbəbi də budur ki, müəllif yaxşı tanıldığı bu yerləri güzel duyub həmin məkanın ab-havasını ruhuna və yaddaşına hopdura bilib. Hiss olunur ki, müəllif o yerlərin insanlarını xüsusi bir istəklə öyrenib, müxtəlif əhvalatları, hadisələri yaddaşına yığıb. Nəhayət, zaman gəlib ki, yaddaşında cəmlənən, ən başlıcası, bütün dərinlikləri ilə kükreyən o xatirələri sözə çevirib, onu poetik duyğularla ifadə edib. Əsər ustad Qurbanıya müraciət, onun dildə-ağızda gəzən məşhur bayatılarının misralarından improvisələrlə başlayır.

*Qurbanidən yadigar misralar atır-atır,
Ey Xələfli yaddaşdan sözə çək, gətir, gətir.*

*Arazın o yan tayı, Dirinin Gəyən tayı,
Daşı qurbətə salar öküzün əyən tayı.*

*Duman, gəl bürü dağı, könlümün nuru dağı,
Xudam bir körpü salıb, arxası Diri dağı.*

*Musanın Turu dağı, sevdamın Diri dağı,
Ölüm Allah əmriddir, zülmdür diri dağı".*

Bayatılı duyğular Qurabanının səsidi,

Gəyən üstə odlanan, dolanan nəfəsidir.

Bu enerjili misralardan göründüyü kimi, müəllif sələfini dərin bir ehtiramla xatırlayır. Təsirlənmələrini, duyğularını Qurbanının səsi adlandırır. Varlığından çağlayıb gələn sözünü də Qurbanının başı üzərində dolanan nəfəsi hesab edir.

Bundan sonra Büyük çölü yada salır. Diqqəti tarixi Hun yolunun Gəyən üstündən keçdiyinə yönəldir. Ən əsası da, elə əsərin əvvəlindəcə Gəyənin coğrafi xəritəsini çəkir. Və bu əhatədə yaşayıb yurd salan ellərin, elatların varlığıni təqdim etməklə zəngin mənəvi-virtual xəritə yaradır:

*Büyük çöldən gələn yol, tarixdən keçib gedir,
Gəyəndə nəfəs dərib, Arazdan içib gedir.*

*Gəyən mənim ruhumda yaddaşın ocağıdır,
Türkün tanrı dağına açılan qucağıdır.*

*Xudafərin üstündə karvanın dərd yolu var,
Həsrətləri yandıran istəyin mərd yolu var.*

*Boz yovşan dənizində dalğalı xəyalların,
Bir gün toyu qurular Gəyəndə vüsəllərin.*

*Gəyən hikmət dənizi, baş vuran onu bilər,
Öyrənsə yolu izi, əzəli sonu bilər.*

*Başı İncədən keçən Güzgə dağda bitəndir,
Əməli Araz üstə dumanlarda itəndir.*

*Gəyəndə orduların üz-üzə gəlməyi var,
Haqqın yağı üstündə zəfəri, güləməyi var.*

Misralardan da göründüyü kimi müəllif Gəyəni Büyük çölin bir parçası, vətən uğrunda savaşların şərəf meydani kimi görür. Əsərdə Gəyən düzündə məskun olan kəndlərin adları çəkilir. Yaddaş təminatçısı timsalında insanlara üz tutur. Az qala unudulmaqdə olan adət-ənənələri yada salır. Bir sözlə, zəngin insanlıq mənəzərəsi yaradır. Mən deyərdim ki, bu əsərdə insan və təbiət bir-birinə qovuşq halda görünür.

Gəncədən əsən yellər, Diridən əsən yellər... poetik deyimləri əm müxtəlif şəkildə Qurbanı dastanında da xatırlanır. Müəllif əsərin adını - "Gəyəndən əsən yellər" kimi ifadə etməkdə yaddaşa güvəncli olduğunu təsdiq edir.

Xələflinin tanınmış el sənətkarı, xanəndə-publisist Şamil Əhmədin yaradıcılıq yolunu özündə ehtiva edən "Yovşan qoxusu" kitabına yazdığı "Ön söz" və həmin kitabda yer almış, tanınmış xanəndəyə həsr olunan bayati-poeməsi sənətkarı təriyalar tərəfindən rəğbətlə qarşılandı. Xanəndə-publisist Şamil Əhmədinin həyat yolunu poetik və bədii-publisistik tərzdə əhatə edən poemə (həmin kitabda Xələflinin poeması "Gəl gedək, yurda sari" adı ilə dərc olunub) bayati-poemə janrında qələmə alımb. Görünür, həmin kitabın nəşrindən sonra da müəllif poemə üzərində işini davam etdirib və ədəbi qəhrəmanını yurd obrazının simvolik rəmzi olaraq daha da dolğunlaşdırıb.

Bir-iki kəlmə bayati-poemə janrı haqqında demək istərdim. "Gəl gedək yurda sari" bayati-poemə əsərinin özündə müəllif bu janrı nadir örnəklərinin adını çəkir. Ədəbiyyatşunaslığımız üçün ilk dəfə belə bir iddiada olur ki, Sarı Aşığın bayatıları əslinde bayati-poemə janrının ilk örnəyidir. Və fikrini də əsaslandırır: Sarı Aşığın bütün bayatıları müəyyən hadisə və təfərruatla bağlıdır. Xüsüsilə, Sarı Aşığın həyatı və taleyi ni ardıcıl izləməyə bu bayatılar imkan verir. Zənnimcə, burada nə qədər mübahisəli olsa da, inandırıcı tərəflər də az deyil.

Müəllif "Gəl gedək yurda sari" əsərinin bir yerində qeyd edir ki, bayati-poemə janrının ən yaxşı nümunələrindən birini də görkəmli şair Hüseyin Kürdəoğlu yaradıb: "Tovuzum mənim, Oğuzum mənim" bayati-poemə əsəri ilə. Məlumdur ki, bu əsər də görkəmli folklorşunas, şərqşunas Qəzənfər Paşayevin həyat yolundan bəhs edir. Beləliklə, bayati-poemə janrının üçüncü nümunəsi kimi Əli Rza Xələfli özünün "Gəl gedək yurda sari" bayati-poemə əsərini təqdim edir. Əlbəttə, elmdə hansı sözün son olduğunu iddia etmək düzgün olmazdı. Amma hər halda bayati-poemə janrı çox az müraciət olunan yaradıcılıq növüdür. Mən düşünürəm ki, Əli Rza Xələflinin "Gəl gedək yurda sari" əsəri bayati-poemə janrının son dövr üçün mükəmməl nümunələrindən biridir.

(Davamı 9-cu səhifədə)

(Əvvəli 8-ci səhifədə)

Əsər dörd hissədən ibarətdir. Müəllif ədəbi qəhrəmanın həyat yolunu öz mühitinin - doğulub-böyüdüyü Qarabağ elatının əhatəsində təsvir edir.

Müəllif hər hissənin əvvəlində publisistik esərlərlə müəllifin yaşam yolunu yazıya gətirir.

Birinci hissənin lap əvvəlində müəllifi vəcdə gətişən notların təəssürati oxucunun yadından çıxmır: "Şamil Əhmədli, bir bayati çağirdin. Səsin yandırıldı, yaxdı məni. Gəncliyindəki odun-alovun səs içində yanıb-qovrulub, təmkin donuna düşüb. Ağır, ləngərli axar alıb, könlümü havalandırdı. Sənin gözlərinə dönmə... Məni vəcdə gətirdin". Təqribən belə başa düşülür ki, müəllif ilk bayati təəssüratlarını təsirli səsi, yanğılı əhvali ilə oxuyan Şamilin özünü dinləyərkən yazıya gətirib. Zənnimcə, bu yaradıcılıqdə başa düşüləndir. Hər hansı bir təbii yaradıcılıq örnəyi müəllif sarsıntısının bəhrəsidir. Görünür, Şamilin dirləyiciləri ovsunlayan səsi Əli Rza Xələflinin mənəvi mühitinə çox güclü təsir göstərib.

Bütövlükde əsərdən alınan təəssürat budur ki, müəllif Şamil Əhmədlini təkcə xanəndə kimi, indi xalq mahniları adı ilə oxunan nəğmələrin yaradıcısı kimi, lirik, yumoristik hekayələrmüəllifi kimi, açıq danışan publisist kimi yox, həm də bir elat adamı, yurd nişanəsi kimi yaxşı tanır. Hiss olunur ki, Şamilə onu bağlayan tarixi-mənəvi əlaqələr də var.

Bir daha müəllifin Şamil sözünün yurd ağrısı ilə bağlı mahiyətindən gələn təsirin ünvanını göstərmək üçün müəllif mətnindən bir parça da diqqət etmək olar: "Elə bilməm səsim Qarabağın, Cəbrayılın hansısa bulağının üstündə düşüb qalıb. Hansısa adlı Cəbrayıl kəhrizlərinin başında müntəzir məni gözləyir. Bilmə-

Ağız bütən hər kimdir, Könüll yixar, dil incidər. Yazdığını epigraf kimi götürmək istədim. Amma gördüm yenə yox. Bu dördlükdür. Səkkizlik heca üstündə qurulub. Ovqatım isə bayati istəyir. Beləcə, bayatılar məni əsir etmiş zəncir halqaları kimi sıralandı". Bu mətni təsadüfi vermədim. Çünkü bu mətnində əsərin janrını şortləndirən əsas amili gördüm. Yəni müəllif janrin tələbələrinə axıra qədər sadiq qalır. Hətta səkkizlik ölçüdə dörtlüyü belə əsərə daxil etmir.

Əli Rza Xələflinin "Gəl gedək yurda səri" poemasının əsas qəhrəmanı Şamil Əhmədlidir. Ancaq əsər boyu o, Şamil Əhmədlinin obrazını ən xarakterik cizgilərlə yazıya gətirərkən onu yetirən mühitidə unutmur. Ən başlıcası, Gəyən təbiətini, Qarabağın göz doyuran, könül sevindirən mənzərələrini, təbii gözəlliliklərini də yazıya gətirir. Bayati-bayati onu yetirən elati, bir sözlə, Qarabağın mənəvi mühitini söz mirvarilərinə çevirir.

*A dərdim, sözə çıx gəl,
Dağdan yen, düzə çıx gəl...
Hardasan itgın səsim,
Gəlmisəm üzə çıx gəl...*

Səs içində sami gör,
Diri gözə dani gör...
Səsi sinə dağlayan,
Şamilini tamı gör...

Müəllif, hiss olunur ki, nə yazdığını, nəyi necə yazdığını yaxşı bilir. Qarabağda deyərdilər: hər kəs öz dərdini ağlayar... Xələfli də, hiss olunur ki, Şamilin yaşadığı yurd ağrısını, ayrılığını, acısını, həsrətini özünün varlığından gələn ağracı kimi yaşayır. Ona görə də bayatılar belə mükəmməl, tutarlı, oxucunun ruhuna, varlığına işləyəcək qədər həssas bir duyğu ilə qələmə alınb.

Poemanın ikinci hissəsində də çox təsirli möqamlar var. Şamilin düşüncə tərzi, onun səsini yanğıya bürüyən həsrəti

cəsində tamamlayır.


Yuxarıda qeyd etdiyim kimi, əsər dörd hissədən ibarətdir. Müəllifin əsərin sonuna doğru düşüncələrində, daha doğrusu, poetik ifadə tərzində oxucunu sevindirən xoş ovqat duyğuları da yer alır. Mənə elə gəlir ki, bu misralar çox səmiimidir:

*Başında dərd bitəndir,
Hər qovğası bitəndir,
Hərəmin öz yarı var,
Mənim yarım Vətəndir.*

Və yaxud daha bir bayati dörtlüyü də burada xatırlatmaq yerinə düşər:

*Söz şairə yazıdır,
Qarabağdır, Yazıdır;
Gəyənin gülən üzü,
Xələflinin yazıdır.*

Zənnimcə, müəllifin duyu-duyuğu, fikir-fikir keçdiyi yaddaş yolu onu hər yerdə istəyinə uyğun istiqamətdə aparır. Əgər belə demək mümkünsə, ari çiçək ovladığı kimi, o da sözü dərə-dərə, özü də oxşaya-oxşaya dərərək mənzil başına



müəllifin esse-düşüncələrində ve bayatılarda qədərincə görürük: "Şamil yovşan üstə muğam oxuyurdu. Gəyən bütün əzəməti ilə yovşanın dəniz dalğalarına dönüb canlanmışdı. Dəniz yovşan donunda təlatümə gəlmışdı. Gözümüz qabağında Hüseyin Əhmədoğlu bütün varlığı ilə mənimlə üz-üzə, göz-gözə dayanmışdı. Şamil bir yovşan hekayəti ilə özündən öndəki - ustadlığına qıbtə ilə yanaşlığı doğmasının səsini öz səsindən qabağa çəkmişdi. Gözlərimin önündə Gəyən dalğadalğa bayattıa dönürdü.

*Üfüq boyu... səhər bax,
Qürurunda qəhər bax,
Köhlən at... boz yovşanlıq,
Gözlərinə su ver... bax.*

*Üfükü köz oşxayar,
Yazını söz oxşayar,
Gəyən yovşan dənizi,
Dalğası göz oxşayar.*

*Ruhumun qanadı var,
Bu yurdun qan adı var,
Olub savaş meydani,
Gəyənin qan dadi var.*

Gəyən obrazı, yovşan qoxusu ruhumu elə çulğamışdı ki, bütün varlığım ayaga çəkilmişdi. Açılmışa hazır, atılmağa yönəlik, hədəfi görünən tətiyə dönmüşdüm. Söz içimdə maqma kimi qaynayırdı. Haradan, necə yol tapıb üzə çıxacaq, bircə bunu bilmirdim". Kitab boyu belə çöl əhvalımı oxucu mənəvi mühitinə gətişən mətnlər az deyil. Əsər boyu Əhmədli elləri, Xudafərin üstü kəndlər, Cəbrayılın yer-yurd adları mətnin bədii məzmununa tabe tutulur və bütövlükde yurd obrazının - Gəyən çölünün əzəmətini oxucu düşün-

gəlib çatır.

Bayati-poemanın mükəmməl yaradıcılıq örnəyi kimi qəbul olunacağına heç bir şübhəm yoxdur.

Kitabda verilmiş "Gəyəndən əsən yelər", "Gəl gedək yurda səri", "Ağır xan və Şəkər xatun" əsərlərinin bədii məziyyətləri haqqında çox danışmaq olar. Bunu üçün kifayət qədər əsas var.

Mən Əli Rza Xələflini yarı zarafat, yarı ciddi təbiət hadisəsi adlandırıram. Onun davamlı, ardıcıl fəaliyyəti göstərir ki, mənim qənaətim kifayət qədər əsaslıdır. Bəli, mən onu təbiət hadisəsi hesab edirəm. Bütövlükde kitab - yəni "Gəyən əfsanəsi" kitabı tarixi yaddaşın Gəyən obrazını dolğunluqla ehtiva edir.

İnanıram ki, bu kitab folklorşunaslar, ədəbiyyatşunaslar üçün deyil, həm də etnoqraflar, toponimistlər üçün maraqlı olacaq. Çünkü kitab boyu yüzlərlə yer, yurd adları çəkilir. Etnoqrafik elementlər poetik obraz'a çevirilir. Kitab oxucu yadaşı üçün iksir mahiyyəti kəsb edir.

Artıq yuxarıda qeyd etdiyim kimi Əli Rza Xələfli çoxlu sayıda nəşr olunmuş kitablarının (60-a qədər) müəllifidir. İnanıram ki, onun hələ işiq üzü görməmiş kitabları da çoxdur. Ədəbiyyat tariximiz üçün dəyərli "Kredo" qəzetiñin özü də Əli Rza Xələflinin titanik yaradıcılıq örnəyi kimi qəbul olunsa, onun fəaliyyətinin əhatə dairəsini təsəvvür etmək o qədər çətin olmaz.

"Gəyən əfsanəsi" poemalar kitabı Əli Rza Xələflinin son dövr yaradıcılığının dəyərli nümunələrindən biri kimi yaddaşlarda yaşayacaq, ədəbiyyat tariximizin mühim örnəyi kimi öyrəniləcək. Mən buna inanıram.

rəm, bəlkə, bir qaya dibində qalıb?! Bəlkə, bir şəhid başdaşına keşik çəkir. Cəbrayila qayidanda o yerlərin hamisini birlər-birər gəzəcəm, axtaracam, bəlkə səsimi tapdim. Nə bilmək olar, bəlkə səsimi elə özü məni gördü, tanıdı, özü üstümə yeridi. Ya qismət!..". Mətnin bədii-poetik imkanlarına diqqət edək. Çox güman ki, Şamil ruhlu bir sənətkar kimi bu fikri ifadə edə bilər. Amma həmin fikri, həmin düşüncəni bu canlılıqdə yazıya gətirmək, şübhəsiz, Əli Rza Xələflinin xidmətidir. Düşüncənin bu cür yazıya gətirilməsi onu məcbur edir ki, publisistik qeydlərə kifayətlənməsin. Varlığı sarmış hissəri, duyğuları bayatiya çevirsin və beləliklə, biz möhtəşəm bir bayati-poema ilə qarşışlaşmalı oluruq.

Müəllif oda-alova bükülmüş publisistik düşüncələrini davam etdirir və Şamilin sanki od ələyən səsini dirlədikcə özü də yanmağa başlayır.

Mətn boyu biz çox təsirli möqamlarla rastlaşıraq. Sanki müəllif Şamilin səsini dirlədikcə "Nəsiminin soyulma zamanı şəryadını, Qurbanının Diri dağına son nəfəsdə baxıb çağırduğu bayatını..." eşi dir. Bununla da, onun varlığında qarşısı alınmaz bir nəhr kimi yeni yaradıcılıq imkanı açılır: "Od məni götürdü. Ha ilah etdim bayati ovqatından çıxa bilmədim. Müdriklər deyiblər ki, qismətə nə tələs, nə də gecik. Bəlkə, elə Şamil üçün sözümlən bayati ovqatında qismətə tutulub, niyə qaçım?! Yazi gəldi, nə gəldi. İlk dörtlük - bir gün əvvəl yazdığını dörd misra məni cəzibədə saxlamışdı.

*Qabağa dur, birinci dər,
Söz içindən birinci dər,*